

1841-ci ildə ABŞ möhkəmə tarixinə dü-
son "Amistat" hadisəsi köləliyə qarşı müca-
dilə prosesində müümən rol oynamışdır.
1795-ci il İspaniya köləlik qanunu oasan
ABŞ orazılırların osır duşon zonclorın ora-
ya qaytarılması töbə olunmuşdur. O zaman-
ki İspaniya kralıçası ikinci İzabella köləlik
torofları olmuşdur. İspaniyannı o zamanki
dövlət katibi Forsit kölələr baro yalmış is-
pan möhkəməsinin qarar verməli olduğunu
iddia etmişdir. Lakin ABŞ dövlət xadimi ol-
muş Evis Lappann möbarizəsi sayasında
kölələr azad olunmuşdur.

Yeni tarix dövründə qodam goyulanda
zonclorların azadlığı problemi qabarmışdır.
Onların həyatı hekayə sona etdiyi abidəyən
diqqəti çökmişdir. 1997-ci ildə ABŞ rejis-
soru Steven Spielbergin ekrana laşdırılmış
"Amistat" filmi bu tarixi mövzuya həsr ol-
muşdur. Zonclor Amistat gomisində üşyən
qaldırılır. S.Spielberg bir rejissor kimi filmin
övvəlindən tamaşaçıları ekran osorın colb
edə bilir. Zonclorların azadlıq hekayəti başlan-
ğıcındə kino dililə lazımlılaşdırılmış ola-
bilir. Uzun illər öncə baş verən bu olayların
dramatik colbedici dillə töqdim edən insanların
bir daha köləlik probleminin tarixi maraqla-
nanmasına səbəb olur. Yağış, tufanlı havada
Şenge Pi (Diemion Hans) gomı kapitanını
qotlu yetirir. Bu səhnədə qotlin suların y-
erindən qalxmasının foununda oksı üşyən edən
zonclorların qozobını nümayiş etdirir. Qanla
yağış suyunun qarşısında təbiot və comiyot
qanunlarının adətsizliyi qarşı olduğunu
oks etdirir. Donidəz böyük mədənilər xilas olan
Şenge Pi məhəbbəzilə zülmünə yaşamalı olur.
Şenge Pi həbsxanaya salınır. Anna Pagin (Anna
Pagan) kükkləşmənən oksının paralel gös-
torılması insanların üzərində qurulmuş oyunu
göstərir. Quldarlıq möqəbul gəron düşüncənin
öslində, yetkin yox, uşaq düşüncəsi ol-
ması faktı tamaşaçıları bu vəsiṭə ilə toqquş-
dur. On üç yaşı kralıça dövləti və insanları
özünən oynuğası kimi görür. Lakin dünyada
geden döyüşkülər belə yaşamasını artıq
aradan qaldırımaq başlayır.

Hoymat köləlöyin ləğvi üçün möbarizə-
yə həst edən, şoxş həyatında uğur qazanma-
yan Teodor Conson (Morgan Friman) zonclor-
lu həyatını xilas etmək üçün ABŞ-in so-
nuncu qurucu babası hesab olunan altıncı
prezident Con Quinn Adamsdan (Antoni Hopkins) kömək isteyir. 1830-cu illərdə köləlik
mososlosi ABŞ-də qibləşənə yaradandır. Con
Adams Kongressdəki yenilərənən istifadə
edərək ona qarşı möbarizə apardı. Bunun no-
ticosindo o bərə problemlərin hollı istiqamə-
tında atlığı addimlara görə mili lider hesab
olunmuşdur. Kongressdə yuxuya getməş vo-
ziyyətində olmasına baxmayıraq Con Adams
huzircavablılığı ilə seçilir. Bodiu filmdə onun
sədo bir insan kimi obrəzi yaradılır. Con
Adams möhkəmədə istirak edəcək torofluru
uduzacaqları barədə cavab verərə, yerdən
gül dororək imidən bir mesaj verir. Güllə
bir xilas elementi kimi filmin sonluğunda öz
rolunu oynayır. Burada insanlıra olan sevgi-
nin problemləri həll edilməsindən rol oyna-
maması oks olunur. Lewis Tappan (Stellan
Skaarsgård) və Teodor Conson Rocer Bald-
vindən (Matvey Mc Congorsley) zonclı kölə-
lorının möhkəməsində vokil kimi istirak
etmək isteyirler. Tarixdə Kongres üzvü ol-
maqla yanşı, hor gün "Inci" öyrənon bir
xristian kimi xarakterizə olunan Baldvinə
onlar zonclorlu könük etməyin yaşı dindar
borcu olduğunu xatırladırlar.

Möhkəməyə goturlurların Şenge Pi rahi-
bin olsindəki "Inci" ilə alara onu götürür. Bu
məqanın afrikalıları ozan, istismar edən mis-
sioner anlaysıncı etiraz kimi görünür. Sonra-
dan "Inci" azadlıq möbarizəsindəki proses-
də onlara könük edir. Baldvin Şenge Pi ilə
qarşılaşan zaman onun üzündəki qozubı gör-
su dəndən qorxmur ona könük edəcəyini
vəd edir.

Con Quinn Adams növbəti dofa Teodor
Consonla görüşün zaman kölələrin həyat
hekayəsini öyrənməyə çalışır. Cəvabında
"Qorbi Afrikadandır" deyilər do, o bu fi-
kirə razılışır, köləliyin insanları necə do-

şoxşiyət olaraq möhv etdiyini qeyd edir.
Con Adamsın köləliyə qarşı mübarizəsində
ki element də göz önlənə golmış olur. Bu
epizodda şoxşiyətin ortada olması fikri or-
taya qoyular.

Rocer Baldvin kölələrə yardım etmək
üçün onların dillərini öyrənir. O, Şenge Pi-
nin möhkəmədə danışmasını xahiş edir.
Şenge Pi işi başına golonları noql edir.
Möhv bundan sonra kölələrə hər üçün üşyən
qaldırıldı, gəmi həcyotını öldürdüklərinin so-
bəbi aşqalanır. Onlara qeyri-insan davranış
zonclorları bunu etməyə vədat etmişdir. Bald-
vin isə möhkəmədə kölələrə müdafiə etmək
üçün bu argumentlərdən istifadə edir. Kölə
taçları bu təcirotdan dəha çox pəl qazan-
maq üçün olli nofori donizo atmışdır. Möh-
kəmə gedisindən Şenge Pinin kölə möhbüs-
lər arasında üşyən edərək "bizə azadlığımızı
verin" deməsi onun tarixi şoxşiyət kimi ob-
razını ortaya qoyur.



Ceyhun MİRZƏLİ

AMISTAT

Yazıb-oxumaq bilməyən kölələr şök illər
sayasında "Inci" dərəsindən peygəmbərin hek-
ayosunu öyrənirlər. İsa peygəmbərin həyat he-
kayəsində də zülmə qarşı möbarizənin ele-
mentlərini görən Şenge Pi də xristianlığın bu
cəhətinə qarvaya bılır, onda bu dinin tarixinə
röğbət oynamış olur. Baş veroniki ovvolco
sadoco bir hekayə kimi anlayan Şenge Pi İsa-
nın doniz üzərində gəzən möhbütənən gö-
ründən bir möqəmə öz həyati ilə do tutusdura-
bilir. Baldvinin öncülüyü ilə gedən möbari-
zo qolbo ilə yekunlaşır.

ABŞ siyasi dairələrindən konqresdə yu-
xulayan şoxş kimi karakterizə olunan Con
Adams möhkəmə prosesindən qoşular. Müxtə-
lif konqresmenlər onun artıq qoçaldığını, işo
yaramadığını düşünüyən, onu potensialından
xoborsız olurlar. On beş il möhkəmə iş-
lərindən uzaq dayansa də özünün keçmiş
tacirbəsi onun kəməyinə gəlir. Baldvin
təhdid məktubları goldiyindən o, Con
Adamsın autoritetinə güvənor ona möhkə-
mo işqənəşməsinə xəsis edən məktub yar-
ızır. Con Adamsın proses qoşulmasına zonci-
lorun azadlığı üçün mühiim rol oynayır.

FilmİN sonunda köləliyə qalalarının möhv
edilməsinin, İzabelə ilə oyuñçayla yu-
xulamasının paralel formada göstərilməsi in-
san azadlığı ideyəsinin qalibiyyəti kimi gö-
rünür. Epiloq kimi vətəndə möbarizəsinin
do kadrlarında ekranda göstərilir. Golocəkdo
köləliyə qarşı yeno də möbarizə getdiyi mü-
lumatı çatdırılır. Bütün bunların foununda
Şenge Pinin ailə facisi noql olunur. Onun
yarısimidən öz votonino - Syerra-Leone-ye
geri qayıtmış məlumatı verilir.

Film ekrana çıxdıqdan sonra tonqidə
olunmuşdur. Kolumbiya Universitetinin pro-
fessorları filmin qeyri-dəqiq olmasına qeyd
etmişdir. Amistat prosesində 1840-cı ilde
yerli qanunlarda köləliyə dəstək vermədiyi
əsaslandı. Bununla yanaşı, film bir neçə mü-
kafat də qazanmışdır. Con Adams obrazına
gördi Antoni Hopkins "Tongidçilərin sevinci"
film mükafatının on yaxşı könükçi aktyor
mükafatını almışdır.